

# Karboksimetilaminometilalkilfenolun kalsium və barium duzlarının sintezi və onların DC-11 mühərrik yağıının xassələrinə təsiri

Q.Z. Hüseynov, k.e.d.<sup>1</sup>,  
N.A. Əliyev, k.ü.f.d.<sup>2</sup>, E.V. İmanov<sup>1</sup>  
<sup>1</sup>Bakı Dövlət Universiteti,  
Aşqarlar Kimyası İnstitutu

e-mail: egasimhuseynov@bsu.edu.az

## Синтез кальциевой и бариевой солей карбоксиметиламинометилалкилфенола и их влияние на свойства моторного масла DC-11

Г.З. Гусейнов, д.х.н.<sup>1</sup>, Н.А. Алиев, д.ф.н.<sup>2</sup>, Э.В. Иманов<sup>1</sup>  
<sup>1</sup>Бакинский государственный университет,  
<sup>2</sup>Институт химии присадок

**Ключевые слова:** моторные масла, присадки, антикоррозионные и моющие свойства, алкилфенол, гидроксиды кальция и бария.

В целях получения присадок с антикоррозионными и моющими свойствами предложен простой, экологически чистый способ. Указанный способ основан на взаимодействии гидрооксидов щелочноземельных металлов с карбоксиметиламинометилалкилфенолом, полученным реакцией промышленного алкилфенола с формальдегидом и аминоуксусной кислотой.

Изучено влияние синтезированных соединений – кальциевой и бариевой солей карбоксиметиламинометилалкилфенола на антикоррозионные и моющие свойства масла DC-11. Установлено, что они обладают высокими антикоррозионными и моющими свойствами. При концентрации присадки 2.5 % устраняется коррозийность масла DC-11. Исследованные соединения не ухудшают других свойств, в том числе индекса вязкости и температуры застывания исследуемого масла DC-11.

Выявлено, что композиция, состоящая из бариевой соли карбоксиметиламинометилалкилфенола и присадки ИХП-21 проявляет высокие антикоррозионные, антиокислительные и моющие свойства.

## The synthesis of calcium and barium salts of carboxymethylamine-methylalkylphenol and their effect on properties of DC -11 engine oil

G.Z. Huseynov, Dr. in Ch. Sc.<sup>1</sup>, N.A. Aliyev, PhD in Ch. Sc.<sup>2</sup>, E.V. Imanov<sup>1</sup>  
<sup>1</sup>Baku State University,  
<sup>2</sup>Institute for Chemistry of Additives

**Keywords:** engine oils, additive, anticorrosion and washing properties, alkylphenol, calcium and barium hydroxides.

The authors suggest a simple environmental-friendly method to obtain the additives with anticorrosion and washing properties. Described method is based on the interaction of hydroxides of the alkaline-earth metals with carboxymethylamine-methylalkylphenol obtained via the reaction of the industrial alkylphenol with formaldehyde and the aminoacetic acid.

The effect of synthesized compounds – calcium and barium salts of carboxymethylamine-methylalkylphenol on the anticorrosion and washing properties of DC -11 oil has been studied. It was established that they show high anticorrosion and washing performance. In 2.5% concentration of the additive, the corrosion of DC -11 oil is eliminated. The compounds studied do not worsen other properties including the viscosity index and freezing temperature of studied DC -11 oil.

It was revealed that the composition from barium salts of carboxymethylamine-methylalkylphenol and ИХП-21 additive shows high anticorrosion, antioxidation and washing properties as well.


Mühərrik yağlarının keyfiyyətini yaxşılaşdırın aşqarlar sırasında antikorroziya və yuyuculuq xassələri malik aşqarlar xüsusi yer tutur. Bu məqsəd üçün metalların ditiofosfat, ditiokarbamat və fenolyatlarından istifadə olunur [1]. Həmin aşqarlar bir neçə mərhələli proses nəticəsində alınır; onların istehsalı zamanı ətraf mühiti çirkənləndirən tullantılar əmələ golur. Məsələn, DФ-11 sənaye aşqarlarının (dialkilditiofosfat turşusunun sink duzu) istehsalı zamanı tullantı kimi zərərlə hidrogen-sulfid ayrılır.

Sürtkü yağlarının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə alkilfenollar əsasında müxtəlif quruluşa malik aşqarlar alınmışdır [1-7]. Bununla belə, çoxfunksiyalı xassəyə malik aşqarların sintezi yenə də aktual problemdir.

Sənaye xammallarından – alkilfenol, formaldehid və aminosirkə turşusundan istifadə etməklə alınan karboksimetilaminometilalkilfenol (НГПИ-1) korroziya prosesinə qarşı effektli inhibitor təsirinə malik olmaqla yanaşı, metalların dağılmاسının qarşısını alan antiabraziv xassə də göstərir [8].

НГПИ-1 əsasında mühərrik yağları üçün çoxfunksiyalı aşqar alınması iqtisadi cəhətdən səmərəlidir. Bundan başqa, qələvi torpaq metalların fenolyatları sürükü yağlarının yuyuculuq xassəsini, molekulunda fenol hidroksili və azot atomu olan birləşmələrin əksəriyyəti isə antioksidəldədirici, antimikrob və antikorroziya xassəsini yaxşılaşdırır [1].

Qeyd olunanları nəzərə alaraq, bu işin möqsədi mühərrik yağları üçün çoxfunksiyalı xassəyə malik olan aşqarlar (karboksimetilaminometilalkilfenolun kalsium və barium duzları) almaqdır. Həmin duzlar aşağıdakı reaksiya ilə sintez edilmişdir:



(burada R=C<sub>8</sub>H<sub>17</sub>-C<sub>12</sub>H<sub>25</sub>, Me=Ca, Ba)

Sintez məlum üsulla aparılmışdır. 60 ml etil spiritində həll edilmiş 31 q (0.1 q/mol) karboksimetilaminometilalkilfenol (ərimə temperatur 72–74 °C, molekul çöküsü 305–310) üzərinə 80–85 °C temperaturda kiçik porsiyalarla 8.5 q (0.05 q/mol) barium hidroksid əlavə edilir. Reaksiya qarışıığı 3 saat müddətində qarışdırılır və həllədici distillə olunur; reaksiya məhsulu 110–115 °C temperaturda çini kasada qızdırıldıqdan sonra distillə su ilə yuyulur və eksikatorda qurudulur.

Göstərilən üsulla həmçinin karboksimetilaminometilalkilfenolin kalsium duzu alınmışdır. Sintez olunmuş maddələrin göstəriciləri cədvəl 1-də verilmişdir.

Birləşmənin adı	Tapılmışdır, %	
	N	Me
Karboksimetilaminometilalkilfenolin barium duzu	2.91	15.69
Karboksimetilaminometilalkilfenolin kalsium duzu	3.86	5.75

Sintez olunan maddələrin antikorroziya xassəsi 140 °C temperaturda, 25 saat müddətində, 0.02 % mis 2-naftenat iştirakı ilə DC-2 cihazında НАМИ metodu ilə (ГОСТ 20502-75, variant 2), yuyuculuq xassəsi isə ПЗВ metodu (ГОСТ 5726-53) ilə öyrənilmişdir.

Karboksimetilaminometilalkilfenolin kalsium (KF-Ca) və barium (KF-Ba) duzlarının DC-11 yağıının keyfiyyətinə təsiri cədvəl 2-də verilmişdir.

Cədvəldən göründüyü kimi, KF-Ca və KF-Ba birləşmələri 2.5 % qatılıqla antikorroziya və yuyuculuq xassəsi göstərir. Onlar DC-11 yağıının xassələrini yaxşılaşdırmaqla yanaşı, yağıñ özlülük indeksinə və donma temperaturuna mənfi təsir göstərmir.

Göstəricilər	DC-11+1.7 % KF-Ba	DC-11+2.5 % KF-Ba	DC-11+1.7 % KF-Ca	DC-11+2.5 % KF-Ca	DC-11 (aşqarsız)
Kinematik özlülük, 100 °C, mm <sup>2</sup> /s	11.2	11.6	11.1	11.4	10.9
Özlülük əmsali	85	87	86	87	85
Donma temperaturu, °C	-18	-18	-18	-18	-18
Yuyuculuq qabiliyyəti, ПЗВ, ball	1-1.5	0-0.5	1.5	0.5-1	5-5.5
Korroziya, q/m <sup>2</sup>	19.6	0.7	22.7	0.9	190
Stabillik, çöküntünün miqdari, %	2.97	3.01	4.88	3.5	2.6

Göstəricilər	ДС-11+2.5 % KF-Ba+2.4 % ИХП-21	ДС-11 (aşqarsız)
Kinematik özlülük, 100°C, mm <sup>-2</sup>	11.5	10.9
Özlülük əmsali	90	85
Donma temperaturu, °C	-18	-18
Yuyuculuq qabiliyyəti, ПЗВ, ball	0-0.5	5-5.5
Korroziya, g m <sup>-2</sup>	0.4	190
Stabillik, çöküntünün miqdari, %	0.5	2.6

ДС-11 yağıının antioksidalıdirici xassəsini də yaxşılaşdırmaq üçün KF-Ba və ИХП-21 sənaye aşqrından istifadə etməklə kompozisiya hazırlanmış və sınaqdan keçirilmişdir. Sınağın nəticələri cədvəl 3-də verilmişdir. Cədvəldən göründüyü kimi, 2.5 % miqdardında KF-Ba birləşməsi və 2.4 % miqdardında ИХП-21 aşqarı yağıın antioksidalıdirici xassəsini yaxşılaşdıraraq, çöküntünün miqdarını 0.5 %-ə kimi endirir; bununla yanaşı yağıın digər xassələri pişləşmir.

### Nəticə

Qəlavı torpaq metallarının hidroksidləri ilə reaksiyaları nəticəsində karboksimetilaminometilalkilfenolun kalsium və barium duzları alınmışdır. Müəyyən olunmuşdur ki, alınan birləşmələr 2.5 % qatılıqlıда DC-11 yağıının antikorzoziya və yuyuculuq xassələrini yaxşılaşdırır.

Tərkibində 2.5 % karboksimetilaminometilalkilfenolun barium duzu və 2.4 % ИХП-21aşqarı olan kompozisiya DC-11 yağıının antikorzoziya və yuyuculuq xassələri ilə yanaşı onun antioksidalıdirici xassəsini də yaxşılaşdırır.

### Ədəbiyyat siyahısı

- Кузеев А.М. Химия и технология присадок к маслам и топливам. – Л.: Химия, 1985, 312 с.
- Кабильянский С.В., Васильевич И.М. Новые присадки к маслам и смазкам на базе алкилфенольных оснований Манниха и бензотиазинов. Вопросы химии и химической технологии, 2008, № 2, с. 102-105.
- Нагиева Э.А. Малозольные и беззольные присадки к моторным маслам на основе алкилфенолов и аминов // Нефтепереработка и нефтехимия, 2000, № 7, с. 37-40.
- Farzaliyev V.M., Cavadov H.Ə., Ramazanova Y.B. Alkilfenolyat tipli detergent-dispersedici aşqarların oksidlaşmaya qarşı davamlılıq xassələrinin tədqiqi. Akademik Əli Musa oğlu Quliyevin 110 illik yubileyinə həsr olunmuş "Müxtəlif təyinatlı üzvi maddələr və kompozisiyon materialları" mövzusunda Respublika elmi konfransı, məruzələrin tezisləri, Bakı, 2022, s. 31-32.
- Нагиева Э.А., Кязим-заде А.К., Фарзалиев В.М., Джавадова А.А. Азотсодержащие алкилфенолятные присадки. Akademik Əli Musa oğlu Quliyevin 110 illik yubileyinə həsr olunmuş "Müxtəlif təyinatlı üzvi maddələr və kompozisiyon materialları" mövzusunda Respublika elmi konfransı, məruzələrin tezisləri, Bakı, 2022, s. 19-20.
- Zakirova U.T., Khidirova N.K., Koroleva A.A. Alkylation by Polyprenols of ortho-and para- Credsol: Synthesis of Isomeric Polyprenylcresols; Chemistry of natural compounds, 2020, v. 56, No 1, p. 39-43.
- Farzaliyev V.M., Əliyev Ş.R., Babayi R.M., Mammadova R.F., Quliyeva Q.M., Eyvazova Q.S., Kazimova G.S. 4-Aminohidrokspiprolisksimetil-2,6-diüclübutilenolların sürtkү yağılarına antimikrob aşqar kimi tədqiqi. Akademik Nadir Mir-İbrahim oglu Seyidovun 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı, "Katalizatorlar, olefinlər esaslı yaqlar" məruzələrinin tezisləri, Bakı, 2022, s. 32.
- A.c. 1256449 (CCCP) DSP. Антиабразивная добавка с одновременным ингибирующим действием. Т.А. Алиев, И.А. Мамедов, К.З. Гусейнов, Э.Д. Эйланов.

### References

- Kuliyev A.M. Khimiya i tekhnologiya prisadok k maslam i toplivam. – L.: Khimiya, 1985, 312 s.
- Kabil'yanskiy S.V., Vas'il'kevich I.M. Novye prisadki k maslam i smazkam na baze alkilfenol'nykh osnovaniy Mannikha i benzotiazinov. Voprosy khimi i khimicheskoy tekhnologii, 2008, No 2, s. 102-105.
- Nagiyeva E.A. Malozol'nye i bezzol'nye prisadki k motornym maslam na osnove alkilfenolov i aminov // Neftepererabotka i neftekhimiya, 2000, No 7, s. 37-40.
- Farzaliyev V.M., Javadov H.A., Ramazanova Y.B. Alkilfenolyat tipli detergent-dispersediji ashgarlaryn oksidleshmeye garshy davamlılıq xassələrinin tədqiqi. Akademik Ali Musa oğlu Gulyevin 110 illik yubileyinə həsr olunmuş "Müxtəlif təyinatlı üzvi maddələr və kompozisiyon materialları" mövzusunda Respublika elmi konfransı, məruzələrin tezisləri, Bakı, 2022, s. 31-32.
- Nagiyeva E.A., Kazim-zade A.K., Farzaliyev V.M., Javadova A.A. Azotsoderzhashchie alkilfenolyatnye prisadki. Akademik Ali Musa oğlu Gulyevin 110 illik yubileyinə həsr olunmuş "Müxtəlif təyinatlı üzvi maddələr və kompozisiyon materialları" mövzusunda Respublika elmi konfransı, məruzələrin tezisləri, Bakı, 2022, s. 19-20.
- Zakirova U.T., Khidirova N.K., Koroleva A.A. Alkylation by Polyprenols of ortho-and para- Credsol: Synthesis of Isomeric Polyprenylcresols; Chemistry of natural compounds, 2020, v. 56, No 1, pp. 39-43.
- Farzaliyev V.M., Aliyev Sh.R., Babayi R.M., Mammadova R.F., Gulyeva G.M., Eyvazova G.Sh., Kazimova G.S. 4-Aminohidrokspiprolisksimetil-2,6-diüclübutilenolların sürtkү yağınlaryna antimikrob aşqar kimi tədqiqi. Akademik Nadir Mir-İbrahim oglu Seyidovun 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı, "Katalizatorlar, olefinlər esaslı yaqlar" məruzələrinin tezisləri, Bakı, 2022, s. 32.
- A.c. 1256449 (SSSR) DSP. Antiabrazivnaya dobavka s odnovremennym ingibiruyushchim deistviem. T.A. Aliyev, I.A. Mamedov, K.Z. Guseynov, E.D. Eylazov.